

Orta Kür çökəkliyi strukturlarında termal suların hidrokimyəvi səciyyəsi

S.Ş. Salahov, g.-m.e.n.¹,U.S. Salahova²¹Ekolojiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kaşfiyyat Xidmatı,²Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: ethermalwater_63@mail.ru

Açar sözələr: çökəklik, struktur, sulu kompleks, kimyəvi tərkib, qaz tərkibi, temperatur.

DOI:10.37474/0365-8554/2020-6-7-19-25

Гидрохимическая характеристика термальных вод в структурах Среднекуринской впадины

С.Ш. Салахов, к.г.-м.н.¹, У.С. Салахова²¹Национальная служба геологической разведки Министерства экологии и природных ресурсов,²Азербайджанский государственный университет нефти и промышленности**Ключевые слова:** впадина, структура, водноносный комплекс, химический состав, газовый состав, температура.

В структурах Среднекуринской впадины распространение термальных вод различно. Так, наиболее высокой водообильностью характеризуются исследуемые структуры – Барда, Тертер и Агджабеди. Температура воды достигает более 50 °C на изливе. Здесь распространены, в основном, хлор-натриевые метановые воды. Содержание метана более 70 % от общего состава. На миграцию термальных вод большое влияние оказывает термо-лифт и газовый фактор. Наиболее перспективными являются водноносные комплексы меловых и миоценовых (Майкоп, Чокрак) отложений.

По результатам технико-экономических обоснований (временные и постоянные) исследуемых площадей – Барда, Тертер и Агджабеди термальные воды из майкопского горизонта обладают лечебными свойствами. В дальнейшем необходимо расширить исследования в Среднекуринской впадине на этих площадках.

Hydrochemical characteristics of thermal waters in Middle Kur depression structures

S.Sh. Salahov, Cand. in Geol.-Min. Sc.¹, U.S. Salahova²¹National Service of Geological Exploration, Ministry of Ecology and Natural Resources,²Azerbaijan State University of Oil and Industry**Keywords:** depression, structure, water-bearing complex, chemical composition, gas content, temperature.

The distribution of thermal waters in the structures of Middle Kur depression is different. Thus, Barda, Terter and Aghjabedi studied structures are characterized with the highest water inflow. The water temperature reaches up to 50 °C in the flow. Chloride-natrium methane waters are distributed here predominantly. The migration of thermal waters is largely effected by thermo-lift and gas factor. The most prospective water-bearing complexes are the Cretaceous and Miocene (Maikop, Chokrak) sediments.

According to the results of technical-economic feasibilities (temporary and permanent conditions) of Barda, Terter and Aghjabedi studied areas the thermal waters from Maikop horizon have healing properties. It is necessary to enhance the further research surveys on these areas of Middle Kur depression.

Kür çökəkliyinin cənub-qərb sahəsində yayılmış Mezokaynoz çöküntüleri tədqiqat rayonu ərazisində ayrı-ayrı geokimyavi kriterilərlə səciyyələnir. Geoloji kəsilişdə susaxlayan kollektoruq əsasən yanlıshı-karbonatlı sūxurlardan ibarətdir.

Orta Kür çökəkliyində Mezokaynoz çöküntüleri təzyiqlidir. Kimyəvi tərkibinə görə bu sular əsasən xlor-natrium-kalsiumludur. Tektonik pozulma ərazilərində termal sular hidrokarbonat-natrunlu tərkibə keçir.


Tədqiqat rayonu ərazisində Eosen çöküntüleri müxtəlif yayılmışdır. Geoloji kəsilişdə kollektor sūxurlar qırıldı və tuf qumdaşlarından ibarətdir. Özüaxar şəraitdə suların debiti gün ərzində 184 m³. Orta qiymətlə statik səviyyəsi +2020 m, minerallaşması isə 58.7 q/l təşkil edir. Kimyəvi tərkibinə görə bu sular xlor-kalsiumludur. Suyun tərkibində yodun miqdarı 12–5, bromun 70–92, bor oksidin isə 285–400 mq/l-ə qədərdir. Bu suların quyuğuzi temperaturu orta hesabla 72 °C-dir.

Termal sular yer səthində yüksək temperaturla xarakterizə olunur. Tədqiqat sahəsində Tabaşır və Maykop çöküntüleri daha təzyiqli olub, özüaxardır. Tərtər, Bərdə, Şirvanlı və Ağcabədi ərazilərində qazılışmış ayrı-ayrı quyu məlumatlarına görə termal sular özüaxar şəraitdə yüksək debito malikdir.

Ayrı-ayrı sahələrdə aparılmış hidrogeoloji və geokimyavi tədqiqatlar zamanı çox zəngin məlumatlar alda olunmuşdur. Şəkildə Küryani termal su bölgasının Bərdə və Şirvanlı sahələrində termal suların tərkibinin dərinlikdən asılı olaraq dəyişməsi göstərilir.

Küryani bölgədə termal suyun tərkibini dərinlikdən asılı olaraq, aşağıdakı kimi səciyyələnir:

– Bərdə sahəsində yod komponenti dərinliyə doğru azalıb Şirvanlı sahəsində isə onun miqdarı-



Küryani bölgənin Barda (a) və Şirvanlı (b) sahələrində termal suların tərkibinin dərinlikdən asılı olaraq dayışma ayrıntıları

nin dayışması cök mürəkkəbdır, belə mürəkkəblilik həm də brom komponentinə, həmçinin minerallaşma göstəricisini aiddir.

- 1810 m dərinlikdən başlayaraq yod komponentinin miqdarı 7.2 mg/l-dən 12.9 mg/l-ə qədər artır. Bu sahada 1200–1800 m intervalda yod və brom komponentlərinin miqdarının dayışma kriteriləri, demək olar ki, eynidir.

Ağcabədi sahəsində termal suların tərkibi yüksək minerallaşmışla səciyyələrin (14 q/l). Dərinlik üzrə 1000 m-dən 1400 m-ə qədər termal suların tərkibində yod komponentinin miqdarı artır, sonra 8.2 mg/l-ə qədər azalır. Brom 1300 m dərinliyində qədər, demək olar ki, dayışmaz tərkibləşmişdir, 1410 m-ə qədər isə 117 mg/l qiymətini alır. Bu dərinlikdən başlayaraq brom komponentinin miqdarı tədricən azalır [1].

Tərtər sahəsində minerallaşma, yod və brom komponentlərinin dərinlik üzrə artımı qeydə alınır. Ümumiyyətlə, Küryani bölgədə termal suların kimyavi tərkibi kiçik bir sahada çox dayışkan xarakterlidir. Küryani termal su bolğasında ayri-ayri sulu komplekslərdə aparılmış hidrogeoloji tədqiqatlar nəticəsində termal suların yayılma xüsusiyyətləri müəyyən edilmişdir.

Aşağıda ayri-ayri cöküntü komplekslərinin dərinlikdən dərinlikdən 3220–3219 və 3218 m dərinliklərdə üç adəd paker qoyulmuşdur. Çökəkliklərinin bazi axış xüsusiyyətləri verilmişdir. Belə ki, Sajdağ ərazisində Maykop mərtəbəsinin termal suları 2383–2066 m intervalda tədqiq olundu. Bu intervalda PK-103 tipli perforatorla 560 deşik açıldı. Su axını şəraitində qeydə alınan debiti 108 m³/gün, suyun səviyyəsi isə 49 m³, quyuğu temperatur isə 42 °C oldu. Hərəkət tədqiqatından sonra hidrogeoloji obyekt qurulmuşdur.

Cökəkliklərinin tədqiqatlarında 1515–1368 m intervalda PK-103 tipli perforatorla 400 deşik açıldı. Perforasiyadan sonra bu obyektdə kompressör vasitəsilə suçəkmə işləri aparıldı və na-

tıçədə gün ərzində 387 m³ su alındı, bu suların quyuğu temperaturu 44 °C oldu. Kompressör vasitəsilə suçəkmə işləri zaman suyun səviyyəsi 281 m-də qərarlaşdı. Bu intervalın izolyasiyasından sonra Sarmal mərtəbəsi cöküntülərinin 878–608 m intervalda PK-103 tipli perforatorla (540 deşik) perforasiyası aparıldı. Həmin hidrogeoloji obyektdə kompressör vasitəsilə suçəkmə işləri aparıldığın zaman suyun debiti 280 m³/gün, quyuğu temperatur isə 41 °C oldu. Suçəkmə zamanı qeydə alınan debiti 183 m təşkil edirdi.

Bu hərəkət tədqiqat işlərinin sona çatmasından əlavətən tədqiq olunmuş obyekt izolyasiya olundu. Üst hissədə 950–560 m intervalda foraminifer qatının sulu kompleksində PK-103 tipli perforatorla 1030 deşik açıldı. 7 №-li quydadan axan suyun miqdarı gün ərzində 83 m³, statik səviyyə 402 m, quyuğu temperatur isə 40 °C oldu. Aparılmış hidrogeoloji tədqiqatlar nəticəsində sükürən sukeçiriciliyi 0.44 m³/gün təşkil etdi [2].

Kürəkliklərinin canub-qərb hissəsində çoxlu sayıda quylar qazılmış, Mezokaynoyz çöküntülərindən 1400–500 m dərinlikdə müxtəlif temperaturlu və kimyavi tərkibli sular alınmışdır. Özüxar suların temperaturu 41–96 °C təşkil etmişdir. Ayri-ayri quyların debiti 12000 m³/gün, suyun minerallaşması isə 15–45 q/l-dir. Kimyavi tərkibinə görə bu sular sodium-xlorid, xlorid-hidrokarbonat-natriumudur.

Tədqiqat sahəsində 1 №-li quyuda (Barda sahəsi) Eosen çöküntülərində 3770–3652 m intervalda PKS-80 tipli perforatorla 280, PK-103 tipli ilə 30 deşik açıldı.

Perforasiyadan sonra quydadan su axmağa başlandı, özüxar şəraitdə qararlaşmış debiti 86 m³/gün, statik səviyyə 305.9 m, suyun quyuğu temperatur isə 61 °C oldu. Sükürərlərin sukeçiriciliyi 0.08 m²/gün hesablandı.

Bu obyektdən tədqiqatdan sonra 3643–3632 m intervalda BP-135 tipli pakerlər qoyulmuş, su tam kəsildikdən sonra Maykop mərtəbəsi 3610–3345 m intervalda PK-103 tipli perforatorlarla perforasiya olundu (660 deşik). Kompressörün köməyiylə suçəkmə işlərinə başlandıqdan yarım saat sonra quydadan debiti 108 m³/gün, suyun səviyyəsi isə 49 m³-də qərarlaşdı.

Obyektdən tədqiqatdan sonra 3220–3219 və 3218 m dərinliklərdə üç adəd paker qoyulmuşdur. Çökəkliklərinin tədqiqatlarında 3202–3139 m intervalda PK-103 tipli perforatorla perforasiya olundu (400 deşik). Perforasiyadan sonra quydadan su axımı başlandı və debiti 100 m³/gün, quyuğu temperatur isə 42 °C oldu. Quydadan su səviyyəsi

nin düşməsi 410.1 m təşkil etdi. Bu obyektdən tədqiqatdan sonra 3290–2565 m intervalda Miocene çöküntülərində PK-103 tipli perforatorla 750 deşik açıldı. Quydadan axan suyun debiti 160 m³/gün, quyuğu temperatur isə 39 °C oldu [3].

1 №-li quyuda 2510–2480 m intervalda sement körpüsü qoyulduğandan sonra Məhsuldar Qat (MQ) çöküntüləri 2478–2245 m intervalda perforasiya olundu, PK-103 tipli perforatorla 40 deşik açıldı. Perforasiyadan sonra quydadan axan suyun miqdarı əvvələ 30–35 m³/gün, sonra isə 357 m³/gün təşkil etdi. Bu zaman su səviyyəsinin düşməsi 384 m-də qərarlaşdı. Suyun quyuğu temperaturu 39 °C, 236 m dərinlikdə isə 87 °C oldu. Bu quydadan 2240 m dərinlikdə sement körpüsü qoyulduğandan sonra Ağcagıl mərtəbəsi çöküntüləri 2286–1734 m intervalda PK-103 tipli perforatorlarla perforasiya olundu (94 deşik). Perforasiyadan sonra quyuğu gün ərzində 30 m³ debiti işləmeye başladı. Kompressör vasitəsilə suçəkmə işləri zamanı debiti 163 m³/günə qədər artı. Bu zaman suyun quyuğu temperaturu 31 °C oldu.

Bu hidrogeoloji obyektdən tədqiqatdan sonra Ağcagıl mərtəbəsi çöküntüləri 1684–822 m intervalda PKS-105 tipli perforatorla perforasiya olundu (800 deşik). Perforasiyadan sonra quydadan debiti 40 m³/gün, statik səviyyəsi +245.2 m, suyun quyuğu temperaturu isə 39 °C oldu. Aparılmış hidrogeoloji tədqiqatlar nəticəsində sükürən sukeçiriciliyi 0.60 m²/gün oldu.

Tədqiqat sahəsində Üst Tabaşır çöküntülərində 4200–4040 m intervalda tədqiqat işləri aparılmışdır. Quydadan debiti 597 m³/gün, quyuğu temperatur isə 59 °C oldu. Bu çöküntü kompleksinin sukeçiriciliyi 0.26 m²/gündür. Quydadan debiti 108 m³/gün, statik səviyyəsi +1518.7 m, suyun quyuğu temperaturu 49 °C, sukeçiriciliyi isə 0.07 m²/gün təşkil etdi.

Obyektdən tədqiqatdan sonra 3930–3920 m intervalında iki adəd paker qoyulmuşdur. Quydadan axan su kəsildikdən sonra Eosen çöküntülərində 3914–3566 m intervalda PK-103 tipli perforatorla 710 deşik açıldı. Perforasiyadan sonra quydadan axan suyun debiti 151 m³/gün oldu, quyuğu temperaturu isə 47 °C-yə çatdı. Statik səviyyəsi +1107.8 m, sukeçiriciliyi isə 0.113 m²/gün oldu. Bu obyektdən tədqiqatdan sonra 3410–3400 m intervalda BP-103 tipli perforatorla perforasiya edildi (1130 deşik). Bundan sonra statik səviyyəsi +842.7 m, su səviyyəsinin düşməsi 990.3 m, debiti 640 m³/gün, quyuğu temperaturu isə 58 °C oldu. Sükürərlərin sukeçiriciliyi bu obyektdə 0.29 m²/gün təşkil edir. Bu mərtəbənin tədqiqatından sonra izolyasiya işləri aparıldı. Abşeron mərtəbəsi çöküntüləri 2345–930 m intervalda PK-103 tipli perforatorla per-

circiliyi 0.32 m²/gün təşkil edir. Hidrogeoloji obyektdə tədqiqatlar sona çatıldıqdan sonra izolyasiya işləri başlılı.

Kasılinç üst hissəsi Çökəklik horizontu 2680–2621 m intervalda PK-103 tipli perforatorlarla perforasiya olundu (400 deşik). Quydadan qararlaşmış debiti özüxar şəraitdə 388 m³/gün, statik səviyyəsi +947.3 m, suyun quyuğu temperaturu isə 45 °C oldu. Çökəklik horizontu çöküntülərinin sukeçiriciliyi isə 0.34 m²/gün təşkil etdi. Bu obyektdən tədqiqatdan zamani 2210–2180 m intervalda sement körpüsü qoyulmuş və bu obyekt bağlandı. MQ çöküntüləri 2178–1864 m intervalda PK-103 tipli perforatorla perforasiya olundu (820 deşik). Perforasiyadan sonra özüxar şəraitdə quydadan debiti 264 m³/gün, statik səviyyəsi +868.9 m, suyun quyuğu temperaturu 46 °C, 2021 m dərinlikdə isə 76 °C oldu. Bu çöküntülərin sukeçiriciliyi gün arzında 0.31 m²-dir [4].

Ağcagıl mərtəbəsi çöküntülərinin tədqiqatından sonra 1450–1420 m intervalda sement körpüsü qoyulmuş. Üst hissədə Abşeron mərtəbəsi çöküntüləri 1383–609 m intervalda PK-103 tipli perforatorla perforasiya olundu (180 deşik).

Bundan sonra quydadan debiti özüxar şəraitdə 310 m³/gün, statik səviyyəsi 662.4 m, su səviyyəsinin düşməsi 834 m, suyun quyuğu temperaturu 49 °C, qararlaşmış debiti 690 m³/gün təşkil etdi. Bu sükürən kompleksinin sukeçiriciliyi 0.60 m²/gün oldu.

Tədqiqat sahəsində 6 №-li quyuda (Ağcagıl sahəsi) təcəribi-sınaq işləri aparıldı zaman 3995–3806 m intervalda Alt Tabaşır çöküntülərindən tədqiqat işləri aparılmışdır. Quydadan debiti 597 m³/gün, quyuğu temperatur isə 59 °C oldu. Bu çöküntü kompleksinin sukeçiriciliyi 0.26 m²/gündür. Quydadan debiti 108 m³/gün, statik səviyyəsi +1518.7 m, suyun quyuğu temperaturu 49 °C, sukeçiriciliyi isə 0.07 m²/gün təşkil etdi.

Obyektdən tədqiqatdan sonra 3930–3920 m intervalında iki adəd paker qoyulmuşdur. Quydadan axan su kəsildikdən sonra Eosen çöküntülərində 3914–3566 m intervalda PK-103 tipli perforatorla 710 deşik açıldı. Perforasiyadan sonra quydadan axan suyun debiti 151 m³/gün oldu, quyuğu temperaturu isə 47 °C-yə çatdı. Statik səviyyəsi +1107.8 m, sukeçiriciliyi isə 0.113 m²/gün oldu. Bu obyektdən tədqiqatdan sonra 3410–3400 m intervalda BP-103 tipli perforatorla perforasiya edildi (1130 deşik). Bundan sonra statik səviyyəsi +842.7 m, su səviyyəsinin düşməsi 990.3 m, debiti 640 m³/gün, quyuğu temperaturu isə 58 °C oldu. Sükürərlərin sukeçiriciliyi bu obyektdə 0.29 m²/gün təşkil edir. Bu mərtəbənin tədqiqatından sonra izolyasiya işləri aparıldı. Abşeron mərtəbəsi çöküntüləri 2345–930 m intervalda PK-103 tipli perforatorla per-

Qrup Növü	Sınaq intervalı, m	Sənətli mədəniyyət sənətliyi, mineralloji dərəcəsi, q/t: təmənətliyi, % inq. ekvi. stansı rəh. qism*	Mikroelementlər, mg/l	Barda-Sirvanlı				Genetik əmsallar Cl Br HCO ₃ SO ₄	pH	T _θ , °C	Suyun tipi
				J	B+	E ₂ O ₃	J				
1	890–760	M 11.8 $(\text{Na} + \text{K})/675.6 \text{ Ca} 6.9 \text{ Mg} 17.5$ Cl 995.6 SO ₄ 2.6 HCO ₃ 1.8 γ/l, 0.01	0.42	2.66	8.55	7.0	0.51	1055.6	7.75	0.65	Cl-Na
1m	1350–1210	M 11.5 $(\text{Na} + \text{K})/865.5 \text{ Ca} 6.1 \text{ Mg} 5.5$ Cl 97.3 SO ₄ 3.9 HCO ₃ 2.8 γ/l, 0.01	0.42	2.66	11.97	7.0	0.58	2485.3	21.96	2.47	Cl-Na
2	1290–1040	M 7.42 $(\text{Na} + \text{K})/67.7 \text{ Ca} 2.4 \text{ Mg} 23.1$ Cl 92.3 SO ₄ 3.9 HCO ₃ 1.7 γ/l, 0.01	0.43	2.00	9.41	7.0	0.47	2614.66	6.23	0.65	Cl-Na
2m	1420–1047	M 12.4 $(\text{Na} + \text{K})/880.0 \text{ Ca} 97.9 \text{ Mg} 4.1$ Cl 95.6 SO ₄ 3.26 HCO ₃ 1.8 γ/l, 0.01	0.42	2.66	10.26	7.0	0.60	2614.7	26.95	3.11	Cl-Na
3	1112–1030	M 32.8 $(\text{Na} + \text{K})/86.8 \text{ Ca} 5.5 \text{ Mg} 7.7$ Cl 98.4 SO ₄ 1.0 γ/l, 0.03	7.61	240.0	11.12	6.9	0.57	81.77	15.83	1.17	Cl-Na
5	1113–990	M 17.12 $(\text{Na} + \text{K})/86.1 \text{ Ca} 6.8 \text{ Mg} 7.1$ Cl 97.1 SO ₄ 1.6 HCO ₃ 1.3 γ/l, 0.02	7.61	186.48	15.39	7.0	0.57	54.65	17.1	1.60	Cl-Na
8	1242–1002	M 40.0 $(\text{Na} + \text{K})/91.3 \text{ Ca} 4.8 \text{ Mg} 3.9$ Cl 98.6 SO ₄ 0.9 HCO ₃ 0.5 γ/l, 0.03	12.38	103.90	6.09	7.0	0.92	229.72	1.87	1.23	Cl-Na
10	1315–1028	M 2.55 $(\text{Na} + \text{K})/89.1 \text{ Ca} 5.5 \text{ Mg} 5.7$ Cl 78.5 SO ₄ 14.2 HCO ₃ 0.7 γ/l, 0.03	0.42	1.06	6.09	6.9	1.20	1094.30	16.3	4.2	Cl-Na
11	1218–990	M 40.12 $(\text{Na} + \text{K})/89.9 \text{ Ca} 5.6 \text{ Mg} 4.5$ Cl 98.5 SO ₄ 1.0 HCO ₃ 0.5 γ/l, 0.04	12.69	98.0	9.4	6.9	0.91	245.92	1.91	1.24	Cl-Na
14	1220–1002	M 101.2 $(\text{Na} + \text{K})/89.1 \text{ Ca} 5.2 \text{ Mg} 5.7$ Cl 99.7 SO ₄ 0.1 HCO ₃ 0.2 γ/l, 0.04	5.98	136.90	4.35	7.2	0.96	453.81	2.19	1.37	Cl-Na

forasiya edildi (980 deşik). Perforasiyadan sonra statik səviyyə +784.3 m, su səviyyəsinin düşməsi 983.4 m, debit 716 m³/gün, quyuğu temperatur isə 56 °C oldu. Abşeron mərtəbəsi çöküntülərinin sukeçiriciliyi 0.65 m³/gün təskil edir.

Küryan bölgənin (Borda-Sirvanlı) termal su-ların hidrogeokimiyə xüsusiyyətləri cədvəldə verilmişdir.

Maykop lay dəstəsi çöküntülərinin sulu kompleksi əsasən Tərtər, Borda, Şirvanlı və Ağcabədi sahələrində hidrogeoloji tədqiqatlarla sınadın keçirilmişdir.

Tərtər sahəsində Maykop lay dəstəsinin sulu kompleksində yayılmış xlor-natriumlu, xlor-natrium-kalsiumlu, xlor-maqneziyum-natriumlu suların minerallaşma dərəcələri 14.12–133.4 q/l arasında dayışır. Suların tərkibində iştirak edən mikrokəməntlər – yod 0.42–35.04, brom 4.0–327.96, bor 4.35–115.4 mq/l təskil edir. Hidrogen ionunun konsentrasiyası 6.3–7.2 olub, əsasən neytral sular-dır.

Suların ümumi codluğu 43.35–589.81; karbonat codluğu 1.05–1.40 mq-ekv/l arasında dayışır.

$$\text{Suların genetik əmsalları } \frac{r\text{Na}}{r\text{Cl}} = 0.65+21.40,$$

$$\text{Cl} = 31+1941, \frac{r\text{Cl}-r\text{Na}}{r\text{Mg}} = 1.175.93, \frac{r\text{Ca}}{r\text{Mg}} = 0.90-5.12 \text{ qiymətlərdə dəyişir.}$$

V.A. Sulinin təsnifatına görə xlor-natriumlu ti-pinə aid edilir.

Mənşə etibarı ilə metamorfiklaşmış infiltrasiya və sedimentasiya sularından ibarətdir.

Borda-Sirvanlı sahəsində Maykop lay dəstəsi çöküntülərinin sulu kompleksində minerallaşma dərəcələri 2.55–19.9 q/l olan xlor-natriumlu, xlor-natrium-maqneziyumlu suların olmamışdır. Burada suların tərkibindəki, J, Br və B₂O₃ mikrokəməntlərinin miqdəri uyğun olaraq 0.21–47.3; 0.67–136.90, 4.35–18.20 mq/l təskil edir.

Hidrogen ionunun konsentrasiyası 6.9–7.2 qiymətləri arasında dayışır ki, bu zaman sular neytral və zəif qələvi reaksiyasına malikdir.

$$\text{Genetik əmsalların qiymətləri } \frac{r\text{Na}}{r\text{Cl}} = 0.51+21.40, \frac{\text{Cl}}{\text{Br}} = 54.65+2614.7, \frac{r\text{Cl}-r\text{Na}}{r\text{Mg}} =$$

$$= 1.68+26.95, \frac{r\text{Ca}}{r\text{Mg}} = 0.65+4.20 \text{ intervalında dəyişir.}$$

yılır.

Suların ümumi codluğu 2.16–1030.3, karbonat codluğu: 1.80–4.10 mq-ekv/l arasında dayışır.

V.A. Sulinə görə sular kimyəvi tərkibə xlor-natriumlu tipin xlorlu sular qrupuna daxil edilməklə, mənşəcə kimyəvi tərkibləri zəif yuyulmuş danız çöküntülərinin suda holl olunan duzuların yuyulub çıxarılması yolu ilə formalılmış, metamorfizmə uğramış infiltrasiya və sedimentasiya sularıdır.

Hidrogen ionunun konsentrasiyası 6.9–7.0 qiymətləri arasında dayışır ki, bu zaman sular neytral və zəif qələvi reaksiyasına malik olur.

$$\begin{aligned} \text{Genetik əmsalların qiymətləri } & \frac{r\text{Na}}{r\text{Cl}} = \\ & = 0.61-0.95, \frac{\text{Cl}}{\text{Br}} = 275.78+4161.9, \frac{r\text{Cl}-r\text{Na}}{r\text{Mg}} = \\ & = 1.16+17.31, \frac{r\text{Ca}}{r\text{Mg}} = 0.83+1.32 \text{ intervalında dəyişir.} \end{aligned}$$

Suların ümumi və karbonat codluğu uyğun ola-raq 37.71–100.79 və 3.61–100.79 mq-ekv/l arasındə dayışır.

V.A. Sulinə görə sular kimyəvi tərkibə xlor-natriumlu tipin xlorlu sular qrupuna daxil edilməklə, mənşəcə kimyəvi tərkibləri zəif yuyulmuş danız çöküntülərinin suda holl olunan duzuların yuyulub çıxarılması yolu ilə formalılmış, metamorfizmə uğramış infiltrasiya və sedimentasiya sularıdır.

Cökrek mərtəbəsi çöküntülərinin sulu kompleksində minerallaşma dərəcəsi orta hesabla 11.80 q/l olan xlor-natriumlu suların xarak-te-rizəsi olunur. Burada J, Br və B₂O₃ mikrokəməntlərinin miqdəri uyğun olaraq 0.42, 2.66 və 11.97 mq/l qiymətlərində iştirak edir.

Hidrogen ionunun konsentrasiyası 7 olmaqla suların tərkibləri.

$$\text{Genetik metamorfiklaşmış əmsallarının qiymətləri: } \frac{r\text{Na}}{r\text{Cl}} = 0.51, \frac{\text{Cl}}{\text{Br}} = 1055.6, \frac{r\text{Cl}-r\text{Na}}{r\text{Mg}} =$$

$$= 7.75, \frac{r\text{Ca}}{r\text{Mg}} = 0.65 \text{ təskil edir.}$$

Suların ümumi və karbonat codluğu uyğun ola-

raq 48.19 və 3.61 mq-ekv/l arasında dayılır.
V.A.Sulino gərə sular xlor-natriumlu tipin xlor-lu sular qrupuna aiddir.

Əmələgəlmən mənşəyinə görə sular dənimzən-səli sedimentasiya sularıdır.

Sarmat mərtəbəsi çöküntülərinin sulu kompleksində yayılmış kimyavi tərkibə xlor-natriumlu suların minerallaşma dərəcəsi 74.20 q/l təşkil edir.

Suların tərkibində orta hesabla 0.42 mq/l yod, 2.0 mq/l brom, 9.41 mq/l bor mikrokomponentləri təşkil edir.

Hidrogen ionunun konsentrasiyası 7 qiyomatlındə olub, sular neytral reaksiyaya malikdir.

$$\text{Genetik əmsalların qiymətləri} \frac{r\text{Na}}{r\text{Cl}} = 0.47,$$

$$\frac{\text{Cl}}{\text{Br}} = 2614.66, \frac{r\text{Cl} - r\text{Na}}{r\text{Mg}} = 26.95, \frac{r\text{Ca}}{r\text{Mg}} = 3.11$$

təşkil edir. Suların ümumi və karbonat codluğu uyğun olaraq 40.98 və 3.61 mq-ekv/l arasında dayılır.

V.A. Sulinin təsnifatına görə sular xlor-natriumlu tipin xlorlu sular qrupuna aiddir və mənşəcə metamorfikləşmiş infiltrasiya sularıdır. Suların tərkibində fenollar, digər üzvi birləşmələr və radioaktiv elementlər rast gəlinməmişdir.

Foraminifer çöküntülərinin sulu kompleksində yayılmış kimyavi tərkibə xlor-natriumlu suların minerallaşma dərəcələri Tərtər sahəsində orta hesabla 15.20 q/l təşkil edir.

Suların tərkibində orta hesabla 0.84 mq/l yod, 7.45 mq/l brom, 5.22 mq/l bor mikrokomponentləri təşkil edir.

Hidrogen ionunun konsentrasiyası 7.2 qiyomatlındə olub, sular neytral reaksiyaya malikdir.

$$\text{Genetik əmsalların qiymətləri:} \frac{r\text{Na}}{r\text{Cl}} = 0.88,$$

$$\frac{\text{Cl}}{\text{Br}} = 1168.45, \frac{r\text{Cl} - r\text{Na}}{r\text{Mg}} = 2.18, \frac{r\text{Ca}}{r\text{Mg}} = 2.08$$

təşkil edir.

Küryanı bölgədə termal və sənaye sularının axarışı məqsədilə qazılmış qayularda suçkma müddəti debit və səviyyə dəfəsi depressiya-si hesabına barpa olunur [5]. Qidalanmanın zəif təzahürü, yüksək təzyiq, qaz faktorunun zəifliyi, qararlaşmanın uzunmüddətli olması səbət edir ki, MQ və Abşeron sulu kompleksləri elastiki rejim

şəraitindədir. Orta Kür çökəkliyində termal sular hidrokimyəvi xarakteristikası aşağıda verilir.

Analizlərin nticicələrindən göründüyü kimi, ayın-ayrı strukturların sulu horizontlarında ion-duz tərkibinə görə əsasən xlor-natriumlu, bəzən də xlor-natrium-maqneziumlu və ya xlor-natrium-kalsiumlu tipinə aid edilən sular yoxlamışdır. Bu suların ion-duz tərkibləri əsasən xlor və natrium ionları təşkil edir. Bunlardan başqa suların tərkibində sulfat, hidrokarbonat, kimi anionlar, kalsium və maqnezium kimi kationları da iştirak edir. Sənaye əhəmiyyətli yeraltı suların tərkibində yüksək konsentrasiyada J, Br, B_2O_3 , Sr, istilik enerji əhəmiyyətli termal suların tərkibində isə az miqdarda J, Br, B_2O_3 , Sr, Li və s. mikrokompontnlər iştirak edir.

Götürülmüş nümunələrin kimyəvi analizlərinin nticicəsinə əsasən suların tərkibində fenollar, naften turşuları və radioaktiv elementlərin yüksək miqdarda iştirakına rast gəlinməmişdir. Bütün sahələrdə hidrogeoloji kəsişli boyu hidrogen ionlarının konsentrasiyası 6.3–7.5 intervalında dayışır ki, bədən suların zəif turşuluğundan zoif qəlyanəyə qədər reaksiyalara malik olduğunu göstərir.

Suların tərkibində CH_4 , CO_2 , NH_3 , H_2S kimi qazlara rast gəlinir ki, bunların arasından metan sırası karbohidrogenləri və azot tərkibli qazlar üstünlük təşkil edir.

$$\frac{r\text{Na}}{r\text{Cl}} ; \frac{r\text{Na} - r\text{Cl}}{r\text{SO}_4} ; \frac{\text{Cl}}{\text{Br}} \text{ və } \frac{r\text{Ca}}{r\text{Mg}}$$

genetik əmsalların gərə suların tipi və əmələgəlmə şəraitı haqqında fırıldar yürüdürlür (burada r – ionun mq/ekvivalentləri olan miqdardır).

Sahalar üzrə bütün sulu horizontlardan götürülmüş suların analizlərinin nticicələri, kimyavi tərkiblərinin sabitliyi, onların xlor-kalsiumlu tipə aid olduğunu göstərir. Lakin suların minerallaşma dərəcələri təkcə sahalar və kasılış üzrə deyil, həmçinin, eyni sahə daxilində struktur-litoloji və tektonik xüsusiyyətlərindən asılı olaraq əhəmiyyətli dərəcədə dayışır.

Malum olduğu kimi, normal kasılışlar şəraitində cavan çöküntülərindən daha qədim çöküntülərə keçid zamanı yatma dərinliyi və strukturun hidrogeoloji qapalılığının artması ilə $\frac{r\text{Na}}{r\text{Cl}}$ əmsallarının azalması və suların tərkibində mikrokompontnlərin miqdərinin çoxalması ilə yeraltı suların metamorfiklaşma dərəcəsinin qanunauyğun yüksəlməsi baş verir.

Əsərbiləyət siyahı

1. Dadaşov F.G., Dadaşov A.M., Kabulova A.Y. Prirodnye gazy termal'nykh i yodo-bromnykh vod Azerbaidzhana i razrabotka poiskovuy kriteriev s provedeniem radiometricheskikh issledovanij. – Baku: Elm, 1994, 108 s.

2. Salakov C.Sh. Ingibitornaya zashchita ot korrozii oborudovanij pri ispol'zovanii termal'nykh vod Azerbaidzhana // Aktual'nye problemy gumanitarnix i estestvennykh nauk, 2011, № 2, s. 268-270.

3. Salakov C.Sh. Zashchita ot korrozii oborudovanij, rabotayuchikh v termal'nykh vodakh Azerbaidzhana // III Mezhdunarodnaya nauchnaya zaochnaya konferentsiya "Aktual'nye voprosy sovremennoy tekhniki i tekhnologii", sbornik dokladov. – Lipetsk: "Gravis", 2011, ch. II, s. 81-82.

4. Salakov S.Sh., Salakov S.Sh. Azərbaycan Respublikası ərazisində termal suların sənaye əhəmiyyətliyi baxımından qiymətləndirilməsi // Azərbaycan neft təsərrüfatı, 2018, № 3, s. 10-14.

5. Bondarenko C.C., Kulikov G.V., Streptov V.P. Nauchnye i metodicheskie osnovy izuchenija, otsenki i razrabotki mestorozhdenij promyshlennych vod // Vodnye resursy, 1985, № 2, s. 175-177.

References

1. Dadaşov F.G., Dadaşov A.M., Kabulova A.Y. Prirodnye gazy termal'nykh i yodo-bromnykh vod Azerbaidzhana i razrabotka poiskovuy kriteriev s provedeniem radiometricheskikh issledovanij. – Baku: Elm, 1994, 108 s.

2. Salakov S.Sh. Ingibitornaya zashchita ot korrozii oborudovanij pri ispol'zovanii termal'nykh vod Azerbaidzhana // Aktual'nye problemy gumanitarnix i estestvennykh nauk, 2011, № 2, s. 268-270.

3. Salakov S.Sh. Zashchita ot korrozii oborudovanij, rabotayuchikh v termal'nykh vodakh Azerbaidzhana // III Mezhdunarodnaya nauchnaya zaochnaya konferentsiya "Aktual'nye voprosy sovremennoy tekhniki i tekhnologii", sbornik dokladov. – Lipetsk: "Gravis", 2011, ch. II, s. 81-82.

4. Salakov S.Sh., Salakov S.Sh. Azərbaycan Respublikası ərazisində termal suların sənaye əhəmiyyətliyi baxımından qiymətləndirilməsi // Azərbaycan neft təsərrüfatı, 2018, № 3, s. 10-14.

5. Bondarenko S.S., Kulikov G.V., Streptov V.P. Nauchnye i metodicheskie osnovy izuchenija, otsenki i razrabotki mestorozhdenij promyshlennych vod // Vodnye resursy, 1985, № 2, s. 175-177.